

UOT 338.45

*Elnur Qənimət oğlu İSAYEV
Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi*

SƏNAYEDƏ İNVESTİSİYA QOYULUŞUNUN STİMULLAŞDIRILMASININ ƏSAS İSTİQAMƏTLƏRİ

Xülasə

İnvestisiya qoyuluşlarının həcminin və onun səmərəliliyinin artırılması milli sənayenin inkişafında əhəmiyyətli rol oynayır. Buna nail olmaq üçün ölkədə əlverişli investisiya mühitinin və təkmil qanunvericilik bazasının formalasdırılması zəruridir. Bundan əlavə, inflyasiya və maliyyə risklerinin təsirindən siğortalanma sisteminin daim təkmilləşdirilməsi lazımlı gelir.

Təqdim olunan məqalədə sənayedə investisiya qoyuluşunun stimullaşdırılması üzrə zəruri tədbirlər və onların realasdırılması imkanları barədə əsaslandırılmış təkliflər verilmişdir.

Açar sözlər: investisiya, səmərəlilik, maliyyə, risk, ixrac, idxal, bazar, rəqabət.

Giriş

Hər bir ölkənin iqtisadiyyatının aparıcı sahisi olan sənayenin inkişafında onun investisiya terminatı xüsusi əhəmiyyətə malikdir. Onu da qeyd etmək lazımdır ki, daxili resurslar hesabına investisiya tələbinin tam ödənilməsi həmişə mümkün olmur. Bu baxımdan davamlı inkişafın tomin olunması məqsədilə daxili və xarici investisiyaların cəlb olunması üçün əlverişli şərait yaradılmalıdır. Sənayedə investisiya qoyuluşunun artırılmasına yönəldilən tədbirlər arasında sağlam rəqabət mühitinin yaradılması, qanunvericilik bazasının mövcudluğu, vergi sisteminin təkmilləşdirilməsi və maliyyə risklerinin azaldılması əsas yer tutur. Bununla yanaşı investisiyaların cəlb olunmasının müasir üsullarından (müsabiqə, lizinq və s.) istifadə olunması da ön plana çəkiləməlidir.

Sənayedə investisiya qoyuluşlarının əsas istiqamətləri

Məlumdur ki, investisiya qoyuluşlarının həcmi və strukturunu ölkədə sənayenin dayanıqlı inkişafının təmin olunmasına əhəmiyyətli təsir göstərir. Bu baxımdan əsas kapitala investisiya qoyuluşlarının prioritetliyinin təmin edilməsi sənayenin perspektiv inkişaf istiqamətlərinin müəyyən olunmasının mühüm amilinə çevrilir. Sənayedə investisiya qoyuluşunun başlıca istiqamətləri müəyyən olunan zaman mikro və makro amillər, onların təsir gücü və dairəsi uçota alınmalıdır. Bununla yanaşı mövcud resurslardan daha səmərəli istifadə məqsədilə onların bilavastə emal sənayesi sahələrinə yönəldilməsi ön plana çəkiləməlidir.

İstər daxili və isterse də xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunması məqsədilə ilk növbədə əlverişli investisiya mühiti yaradılmalı, əlaqədar hüquqi baza formalasdırılmalı və digər zəruri tədbirlər həyata keçirilməlidir. Əlverişli investisiya mühitinin yaradılması bazarın deyil, bilavasitə dövlətin üzərinə düşən vəzifədir. Bir sözlə, investisiya fəaliyyətinin stimullaşdırılmasında və səmərəli investisiya siyasətinin həyata keçirilməsində dövlət mərkəzi mövqədə dayanmalıdır.

Ölkə iqtisadiyyatına investisiya qoyuluşunun stimullaşdırılmasında mühüm addımlardan biri de təkmil investisiya qanunvericiliyi bazasının formalasdırılmasından ibarətdir. Investisiya qanunvericiliyi əlverişli investisiya mühitinini müəyyən edən əsas amillərdən biri kimi investorların maraqlarının etibarlı müdafiəsinə zəmin yaratmalıdır. Ona görə ki, investisiya qanunvericiliyinin işləniləb hazırlanması zamanı buraxılan sehvler uzun müddət ərzində potensial investorların dövlətə inaminın itirilməsinə gətirib çıxara bilər.

Xarici investorların fəaliyyətinin bütün mümkün siyasi, iqtisadi və hüquqi risklərdən maksimum dərəcədə siğortalanması da əlverişli investisiya mühitinin yaradılmasının başlıca şərtlərindən biridir. Bu, həm də xarici investisiyaların hüquqi tənzimlənməsi məsələsinin siyasi amillərlə six əlaqədə olması və onun nəticəsi kimi çıxış etməsindən irəli gelir.

Respublikada lizinq fealiyyətinin inkişafı investisiya fəallığının yüksəldilməsi və ölkə iqtisadiyyatına əlavə investisiyaların cəlb olunmasının vacib istiqamətlərindən biri olmalıdır. Investisiya fəaliyyətində lizinqin inkişafı dövlət investisiya programlarının reallaşdırılması üçün vəsaitlərin başqa məqsədlərə cəlb olunması və sənayenin istehsal-texnoloji bazasının gücləndirilməsi üçün geniş imkanlar açır. Lizinq fəaliyyəti milli iqtisadiyyata investisiya axınının stimullaşdırılmasına və müasir uyğun texniki avadanlıqlardan, texnologiyadan istifadə olunmasına, yüksək rəqabət qabiliyyətli məhsul istehsalının artırılmasına real zəmin yaradır. Bundan əlavə xarici investisiyaların cəlb edilməsini stimullaşdırmaq məqsədilə müxtəlif güzəştlərin tətbiqi da nəzərdə tutulur.

Xarici investorlar üçün maliyyə riskləri mühüm əhəmiyyət kəsb edir. Maliyyə riskləri maliyyət etibarilə əsasən inflayasiya və valyuta məzənnələrinin dəyişməsi ilə əlaqədar itkilərin yanlanması ehtimalı kimi başa düşülür. Xarici investorlar əvvəlcədən kapital ixrac edəcəkləri ölkədə maliyyə risklerinin xarakterini, baş verəsi ehtimallarını və onlardan müdafiə imkanlarını qiymətləndirirlər. Bunları nəzərə alaraq müxtəlif qanunların qəbulu ilə yanaşı əlverişli investisiya mühitinin yaradılması, vergi və gömrük sisteminin təkmilləşdirilməsi, milli valyutanın sabitliyinə nail olunması da əsas fealiyyət istiqamətləri kimi seçilir [1, s. 36].

Yuxarıda göstərilənlərlə bərabər Azərbaycan hökuməti tərəfindən ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb olunmasını stimullaşdırmaq üçün genişmiyəqasılı iqtisadi və sosial tədbirlər həyata keçirilir. Belə tədbirlər arasında mərkəzləşdirilmiş investisiyaların məhdudluğunu şəraitində investisiya olunan kapitalın həcminin artırılmasına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş müsabiqəli investisiya qoyuluşu mexanizminin tətbiqi mühüm əhəmiyyətə malikdir. Əvvəlk illərin təcrübəsi göstərdi ki, Azərbaycanda mərkəzləşdirilmiş investisiya resurslarının yerləşdirilməsinə müsabiqə yolu ilə yanaşma prinsiplərinin golocokdo tətbiqi və təkmilləşdirilməsi məqsədəyindən. Əvvəller müsabiqə yanaşması əsasən öz xərclərini iki ildən çox olmayan müddətə ödəyən, yüksək səmərəliliyə malik kommersiya investisiya layihələrinə aid edilirdi. Bu zaman investor öz şəxsi vəsaitlərinin 20 faizindən az olmayan hissəsini layihənin reallaşdırılmasına yönəldirdi. Hazırda müsabiqəyə təqdim olunan layihənin keyfiyyətinə olan tələblər konkretləşdirilir, onların müsabiqə üçün seçilməsi sistemi təkmilləşdirilir. Müsabiqə mexanizminin təkmilləşdirilməsi layihələrin reallaşdırılmasına dövlət təminatları şəklinde dəstək verilməsi ilə əlaqədar olaraq, səmərəli investisiya layihələri bazarın formalasdırılmasına və yerli maliyyə-kredit institutlarının əlavə kapitalının investisiya sferasına cəlb olunmasına imkan verə bilər.

Istehsalın sabitləşməsi və inflyasiyanın aşağı düşməsi şəraitində mərkəzləşdirilmiş investisiya müsabiqəli yerləşdirilməsinin yeni prinsiplərinin reallaşdırılması xüsusi kapital qoyuluşları hesabına investisiya fəallığının canlanmasına kömək edir. Bundan əlavə, müəssisələrin investisiya fəaliyyətinin həyata keçirilməsində dövlətin amortizasiya siyasetinin rolü yüksəldilməlidir. Müəssisələrin yüksək vəsaitlərinin çatışmazlığı şəraitində hökumət amortizasiyanın məqsədli istifadəsinin, əsas fondların təkrar istehsal üçün investisiya ehtiyaclarının təmin edilməsinə çalışır. Investisiya mühitinin göləcək inkişafını nəzərə almaqla bu məsələnin həlli amortizasiyanın istifadə istiqamətləri üzrə sərt məhdudiyyətlər prinsipi ilə deyil, amortizasiya ayırmalarının istifadəsinin müəssisələr tərəfindən onların vergi qoyma gəlirlərinə bərabərleşməsi hesabına həyata keçirilməlidir [3, s. 28].

Qloballaşma və xarici investisiyaların cəlb olunması imkanları

Müasir qloballaşmanın şəraitində ölkənin iqtisadi inkişafına xarici amillərin təsiri artmaqdadır. Ölkədə davamlı inkişafı təmin etmək məqsədilə xarici amillərin imkanlarından səmərəli istifadə etməklə iqtisadiyyatın rəqabət qabiliyyətini yüksəltmək mümkündür. Bu baxımdan, ölkə qarşısında duran mühüm vəzifələrdən biri xarici kapitalın, mütərəqqi texnologiya və idarəetmə təcrübəsinin cəlb olunması yolu ilə mehsuldar qüvvələrin inkişafına nail olmaqdan ibarətdir. Təcrübə göstərir ki, birbaşa xarici investisiyani qəbul edən ölkə ondan real fayda əldə edir. Belə ki, xarici investisiyaların cəlb edilməsi ölkədə investisiya resurslarının təklifini artırır, ölkə daxilində müasir

texnologiyanın tətbiqinin genişlənməsini, sahibkarlığın müxtelif formalarının inkişafını stimullaşdırır, habelə milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi amilinə çevrilir.

Müasir dövrə dünya təsərrüfatının inkişafının əsas meyillərindən və səciyyəvi xüsusiyyətlərindən biri xarici investisiyaların məcmu həcminin əhəmiyyətli dərəcədə artması, onların artım templərinin sürətlənməsidir. Belə ki, dünyada birbaşa xarici investisiyaların illik axını 1982-ci ildə 28 mlrd. ABŞ dolları, 1990-ci ildə 242 mlrd. ABŞ dolları, 1995-ci ildə 330 mlrd. ABŞ dolları, 2002-ci ildə 651,2 mlrd. ABŞ dolları təşkil edirdi, 2015-cü ildə isə bu göstərici 1 trilyon ABŞ dollarından çox olmuşdur. Araşdırımlar göstərir ki, son on illiklər ərzində birbaşa xarici investisiyaların həcmi beynəlxalq ticarətə və ÜDM-ə nisbətən daha sürtətə artır.

Firmalar öz istehsal və ya bazar potensialını səmərəli reallaşdırmaq üçün öz ölkəsində maddi və maliyyə resursları, texnologiya, informasiya və s. iqtisadi resurslarla təminatda bəzən çətinliklər qarşılıqlılar. Xarici iqtisadi fəaliyyət firmalara xarici ölkədə olan xammal və materiallardan, maliyyə mənbələrindən, iş qüvvəsindən və s. istifadə etməyə imkan verir. Bütövlükde, firmalar xarici ölkədə investisiya qoyuluşunu həyata keçirməyə sövq cdən əsas səbəblərə aşağıdakılardır:

- ölkəyə məhsul ixracı imkanlarının məhdud olması;
- yerli bazarın tələblərinə uyğun, nisbətən ucuz və keyfiyyətli məhsul istehsalının təşkili mümkündüyü;
- dünya bazarına çıxış üçün ölkənin əlverişli coğrafi mövqeyi;
- firmanın yerli bazarda iştirakı hesabına satış bazarını genişləndirmək imkanının olması;
- qiymət və tələbin dəyişməsindən yaranan riski azaltmaq məqsədilə ölkələr üzrə məhsul istehsalının diversifikasiyasına nail olunması.

Milli iqtisadiyyata xarici kapitalın cəlb edilməsi ilk növbədə, milli qənaətin azlığı ilə əlaqədardır. Belə ki, ölkə daxilində məcmu qənaətin həm mütləq, həm də nisbi mənada azlığı iqtisadi artımı məhdudlaşdırır. Bu zaman xarici investisiyaya müəyyən iqtisadi artım tempini təmin etməyən milli qənaəti tamamlayan amil kimi baxılır. Bununla belə, ölkədə qənaət normasının yüksək olması heç də ona uyğun olan yüksək iqtisadi artım tempini təmin etmir. Bundan ötrü məcmu qənaətin məhsuldar investisiyaya çevriləməsi mexanizmi olmalıdır. Bu da ilk növbədə, ölkədə qənaət edilmiş vəsaitlərin investisiya kimi mənimsənilməsi üçün istehsal, texnoloji və kommersiya biliklərinin olmasını tələb edir. Belə biliklərin məhdudluğunu şəraitində mövcud vəsaitlərin mənimsənilməsi çətinləşir. Nəticədə ölkənin iqtisadi imkanlarından və sərbəst iqtisadi resurslardan tam istifadə olunmur. Bu baxımdan ingilis iqtisadçısı U.A.Lyus düzgün olaraq qeyd edir ki, əger yerli və xarici kapital arasında alternativ varsa, üstünlük yerli kapitala verilə bilər. Seçim hərəkətsiz qalan resurslarla xarici kapital arasındadırırsa, onda xarici investisiya daha yüksək istehlak, təhsil və daxili investisiya üçün zəruri olan gelirlərin artmasında əhəmiyyətli rol oynayır [5, s. 237].

Ümumiyyətlə, xarici investisiyanın ölkəyə cəlb olunması ilk növbədə aşağıdakı məqsədlərə nail olunmasını təmin etməlidir:

- yerli istehsal məhsullarının rəqabət qabiliyyətinin və istehsalın texniki-iqtisadi səviyyəsinin yüksəldilməsi;
- struktur dəyişikliklərin aparılması və mövcud iqtisadi potensialın reallaşdırılması üçün yeni müəssisələrin yaradılması;
- yeni ixracönümlü və idxlə əvəz edən istehsalın təşkili;
- sağlam rəqabət mühitinin yaradılması məqsədilə yeni təsərrüfat subyektlərinin yaradılması;
- zəif yaxud inkişafdan geri qalan ərazilərin inkişaf etdirilməsi;
- istehsal potensialının artırılması üçün yeni faydalı qazıntı yataqlarının mənimsənilməsi;
- istehsal, texnologiya və kommersiya sahəsində xarici təcrübənin öyrənilməsi və onun uyğun istiqamətlərinin praktiki tətbiqi.

Xarici investisiyanın cəlb olunması, ilk növbədə istehsal resurslarının təsərrüfat dövriyyəsinə

cəlb edilməsinə şərait yaradır. Nəticədə istehsal amillərinin məşğulluğu, eləcə də yerli təchizatçılar, iş qüvvəsi və s. tərəfindən yaradılan əlavə dəyər hesabına milli gəlir artır. Bu da ölkəyə gətirilən yeni texnika və texnologiyanın, mütərəqqi idarəetmə və marketinq üsullarının tətbiqi nəticəsində yerli istehsalın texniki-iqtisadi səviyyəsinin yüksəlməsi üçün əlverişli şərait yaranmasına təmin edir.

Ölkənin iqtisadi inkişafı prosesində birbaşa xarici investisiyanın stimullaşdırıcı rolu danılmazdır. Beynəlxalq təcrübə göstərir ki, xarici investisiya milli sonayenin inkişafına təkan verir, yeni iş yerləri yaradılması ilə işsizlik səviyyəsini azaldır, daxili bazarda təsərrüfat subyektlərini istehsal etdikləri məhsul və xidmətlərin keyfiyyətini yüksəltməyə, beynəlxalq standartlara uyğun fəaliyyət göstərməyə məcbur edir.

Ölkədə azad rəqabət şəraitinin olması milli iqtisadiyyata investisiya qoyuluşlarının cəlb olunmasını stimullaşdırın amillərdən biridir. Investisiya sahəsində rəqabətin inkişafına əlverişli şəraitin yaradılması məqsədilə makroiqtisadi və region səviyyəsində material ehtiyatları və tikinti təşkilatlarının istehsal gücəri ilə investisiya cəhiyatlarının tarazlaşdırılması üzrə ardıcıl tədbirlər görülməlidir.

İntərviyuanın normallaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi zamanı mərkəzləşdirilmiş maliyyələşmənin həcmini xeyli azaltmaqla qənaət olunmuş vəsaitin prioritet sahələrdə uyğunsuzluğun aradan qaldırılmasına, kiçik müəssisələrin tikintisi və yenidən qurulmasına, istifadəsiz qalmış istehsal gücərinin digər regionlarda obyektlərin tikintisine yönəldilməsinə çalışmaq lazımdır.

İnvestorlar üçün əlverişli rejimin yaradılması, əhalinin və müəssisələrin sərbəst vəsaitlərini toplayan qarşılıqlı fondlar formasında institusional investorların inkişafının stimullaşdırılması siyaseti də iqtisadiyyata investisiya qoyulmasının stimullaşdırılması tədbirləri arasında mühüm yer tutur. Nəzərə almaq lazımdır ki, istehsal sferasına qoyulan investisiyaların həcmi əsasən hökmətin apardığı iqtisadi siyasetdən asılıdır.

İntərviyuanın təkmilləşdirilməsi və investisiyaların cəlb olunması istiqamətində aparılan işlahatlar nəticəsində əldə olunmuş nailiyyətlərə baxmayaraq Azərbaycanda qeyri-neft sektorunda, xüsusilə emal sənayesinin istehsal sahələrinin investisiya təminatının gücləndirilməsi sahəsində işlər davam etdirilməlidir. Ardıcıl olaraq, istehsal sahələrində investisiya fəallığının artırılması üçün stimullaşdırıcı iqtisadi siyasetin həyata keçirilməsi və onun səmərəliliyinin yüksəldilməsi milli iqtisadiyyatın davamlı inkişafı, həmçinin dünya iqtisadiyyatına integrasiyası baxımından səmərəli tədbirlər kimi qəbul olunmalı və reallaşdırılmalıdır.

ƏDƏBİYYAT

1. Əhmədov B.S. İnvestisiya resursları və onların formalasdırılması yolları / "İqtisad elmləri: nəzəriyyə və praktika" jurnalı, № 1, 2011.
2. Əhmədov M.A. Qloballaşma və milli iqtisadiyyatın formalasdırması. Bakı, 2003.
3. Şəkərəliyev A.Ş. Dövletin iqtisadi siyaseti: reallıqlar və perspektivlər (monoqrafiya). Bakı, 2009.
4. Abyakaev N.A. Инвестиционный потенциал и экономический рост (методологический аспект) / Экономист № 6, 2008.
5. Babaapkina A.M. Государственное регулирование национальной экономики. Москва, 2004.
6. Биргхэм Ю., Эрхардт М. Финансовый менеджмент. СПб.: Питер, 2009.

Эльнур Ганимат оглы Исаев
Азербайджанский Государственный
Экономический Университет, преподаватель

Основные направления стимулирования инвестирования в промышленности.

Резюме

Увеличение объемов инвестиций и их эффективности играет важную роль в развитии национальной промышленности. Для этого необходимо создать благоприятный инвестиционный климат и эффективную законодательную базу в стране. Кроме того, система страхования от влияний инфляции и финансовых рисков должна постоянно совершенствовать-ся.

В представленной статье даны обоснованные предложения о необходимых мерах по сти-мулированию инвестиций в промышленность и возможностях их реализации.

Ключевые слова: *инвестиции, эффективность, финансы, риск, экспорт, импорт, рынок, конкуренция.*

*Elnur Ganimat Isaev
Azerbaijan State Economic University, teacher*

The main directions of investment promotion in industry.

Summary

The increase in investment and their efficiency plays an important role in the development of national industry. For this, it is necessary to create a favorable investment climate and an effective legislative base in the country. In addition, the system of insurance against the effects of inflation and financial risk must be constantly improved.

The presented article contains reasonable proposals on the necessary measures to stimulate investment in industry and the possibilities for their implementation.

Key words: *investment, efficiency, finance, risk, export, import, market, competition.*